

URUDU SEVDİRƏN İŞIQ

Onun adı Florad.

Bu yazını 2 il önce, yəni 2015-ci il avqustun 23-də yazmışdım. Mənim üçün son dərəcə doğma olan Flora Xəlilzadənin doğum gününü qardaş hədiyyəsi idi bu yazım. Ürəyi Qarabağ nisgili ilə döyünen hər kəs üçün avqustun 23-ü ağırlı-acılı bir gündür. Füzulinin, Cəbrayılın işgal günüdür avqustun 23-ü. Neynəyək ki, biz doğum günümüzü seçə bilmirik. Flora bacım da Urud nisgillidi, Şuşa həsrətlidi. Taleyin bir naxışı da doğum gününün avqustun 23-ü olmasındı. Bu il isə avqustun 23-də "Qarabağ" futbol klubumuz tarix yazdı. Ona görə də həmin ad günü yazısını təkrar çap etdim. İstədim ki, bacıma hədiyyə olsun.

Zamanın süretinə əsəbləşirəm. Hətta imkanım olsa bu əsəbi topa, tūfəngə çevirib zamana tuşlayaram. Amma neyleyim ki, ən böyük hakim Zamandı - söz də ondadı, səlahiyyət də!!! Mən isə olsa-olsa ən yaxşı halda bu zamanın havasını duyan, ifasını dinləyən və bir də ona qarşı əl-qol atmaq istəyi ilə yaşıyan bir Allah bəndəsiyəm. Ona görə də gücüm daha çox özümə, qələmimə və bir də ürəyime çatır. Sonda həmin o güc özümü qələmə təslim edir, ürək də qələmin dəftəri, kitabı kimi öz piçiltisini təkrar özünə köçürür. Bu yazıları isə həmin o ürəyin çevrəsində olanlar, onu duyanlar, onu anlayanlar və nəhayət onun yanğısına yananlar oxuya bilirlər. Necə ki...

Onu lap çıxdan tanıyıram, az qala tələbəlik illərindən. Onda da elə bu cür idi - səmimi, mehriban, hər kəsə qarşı diqqətli və bir az da hamidan çox sözün üstündə əsən... Onu oxumaq və bir də ona nəyisə oxutmaq çox qəribə nüənlərdi. Amma neyleyim ki, mən oxumağı və oxutmağı onur parametrləri ilə uyğunlaşdırıb bilmışdım. Necə deyərlər, ipin ucunu tapmışdım. Bilirdim ki, bu xanım yazını oxuyanda öncə adına fikir verir, diqqət yetirir, sonra səhi-fələyir. Gözünün ucu ilə abzaslara baxır. Və o gözücü baxdığı məqamlarda nəsə diqqətini çekdi, deməli, o yazının bəxti gətirdi. Başlayacaq onu oxumağa. Oxuyub qurtarana kimi də əlin-dəki qələmlə ya yazının kənarındaki ağı yerə nə isə işaretə qoyacaq, ya da ki, stolunun üstündəki vərəqə nə isə qeyd edəcək. Sonra əlini uzadacaq telefonu. Tanıdı-tanımadı müəllifə öz münasibəti bildirəcək. Yaziya görə təşəkkür

edəcək... Bir də o, imzasını özüne doğ-malaşdırığı və həmin imzalardan təzə nə isə gözlədiyi üçün o imza sahibinin yazısını oxuyacaq. Necə deyərlər, vay ondadı ki, gözlədiyini tapmasın, axtar-dığını görməsin. Onda əlini telefonə uzadacaq. Bir böyük ərkələ, bir böyük ürəkli içində olanları, ürəyindən keçənləri telefonun o biri başına çatdıracaq... Mən bunları həyatimdə dəfələrlə gör-müşəm, eşitmışəm. Ona görə də bu fikirləri bilgisaya-dıqta edəndə heç bir narahatlıq hissi keçirmi-rəm. Axi adam bildiyini, gördüğünü yazanda daxi-lən rahat olur. Bax, mən də indi beləyəm. Çünkü ONDAN yazıram! Mənə sözü, publisistikanı, şeiri, mətbuatı sevdiren Bacımdan! Üstəlik mənim ruh bacım mənə Urudu da sevdirib. Onun Urudlu günləri mənim yaddaşımı köçüb. Hərdən ele bilirem ki, mən də o kənddə do-gulmuşam, mən də o bu-laqların suyundan içmişəm. Mən də o təndirin fətirindən, o kir-kirənin qovudundan dadmışam... Kekli-kotu çayından, özü də samovarın dibində oturub doyunca içmişəm. Elə burda-ca kiçik bir haşıyə çıxmış. Mən hərdən "qan çəkir" ifadəsinə, "torpaq çəkir" deyiminə yaman çox inanıram və bunu öz həyatimdən çıxış edərək deyirəm. Özüm Dağlıq Qarabağda doğulsam da, anam Dərələyəzdən - qanında-canında, südündə mənə doğulduğu o torpaq, ordaki qohum-əqrəba sevgisini getirmişdi... O yerlər həmişə mənə həm uzaqda yaşayan əzizlərim kimi, həm də həmişə ağrı-acının, didərginliyin, yurdsuzluğun canlı şahidləri kimi doğma olubdu. Görünür bu, həmin o torpaq, qan çəkmək deyimini mənə hop-durub, və mən faciələr yaşışmış bir elin, bir elatin bütün taleyini oxuya-oxuya, öyrənə-öyrənə və nəhayət özüm də həmin o prosesdən keçərək o yurdun söz-sənət adamlarını özümə bir köynək ya-xın bilmışəm. Hər halda bunun üçün yəqin ki, məni qınamazlar. Çünkü böyük söz, böyük ürək harda yazılmışından, harda döyünməyindən asılı olmayaraq elə böyüküdü. Bax, mənim bacımin ürəyi kimi... Və onun misralarındakı bu gerçeyin özü kimi:

**Bülbül idim, gülzərim yox,
Öz tayım yox, öz yarım yox.
Vətənimdə məzarım yox,
Mən də belə bir qəribəm.**

Bir dəfə telefonuma zəng vurdu. Özünəməxsus səsi ilə, kövrəkliyi ilə məni danladı. Mənim "Bəxtəvər ipək-qurduları, Ölür evinin içində" misraları ilə başlayan şeirimi oxuyub ağladığını



və həttə:

- Əbülfət, çəkil bir kənara ancaq şeir yaz, özü də belə şeirlər! - dedi. Və sonra da mənim durumumu özü qiymətləndirib əlavə etdi:

- İndi kimdi şeirlə yaşayan... Şeir in-di çörək deyil axı... Evə çörək getirmir axı! - dedi.

Bəli, mənim bacım nə yazırsa və nə-dən yazırsa, ona ürəyini, duyğlarını hopdurur. Onun publisistikası başdan-başa səmimiyyətin rəngləridi. Mənə elə gəlir ki, Flora Xəlilzadə səmimiyyət rəs-samıdı. Yazlığıını oxucuya sözə təq-dim edir. Amma diqqətli oxucu o sözün arxasında tabloları da görür. Özü də Flora Xəlilzadə ancaq ürəyinin dediyini, ancaq duyğularının tələbat hissini ortaya qoymuş unvanı oxucu qarşısına çıxarıır. O hamidan yazır, o hər şey-dən yazır. Amma o hamını və hər şey-i yazısında ifadə edir, oxucuya çatdırır. Kitab rəfində bacımin mənə bağış-ladığı və bir-birindən dəyərli avtoqrafları ilə zəngin kitabları var. O, özünü da-ha çox publisist sayır. Məmməd Arazın, Bəxtiyar Vahabzadənin, Cavidin, Sə-məd Vurğunun dəlisi olan bacım bu gün Ramiz Qusarçaylını da sev-sevə oxuyur. Ümumiyyətlə, onun diqqətin-

dən söz, misra yayınmr. Üstəlik, mə-nim bacım həm də insan sərrafidi. Adamları, xüsusilə yazı adamlarını söz-lərində tanır, o sözlərlə o müəlliflərin içlərini görür, əxlaqlarını dəyerləndirir. Mən dəfələrlə etdiyimiz səhbətlərdə onun həyatsevərliyinin, dərdə müqavimət göstərmək məharətinin qarşısında susmuşam.

Cünki mən onun iç dünyasının necə alovlandığını, daxilən necə qorrandığını və tüstünü də öz içində boğub saxla-dığını, heç kimin qarşısında sınmadığını biliyəm və bu keyfiyyətlərinə görə onu bir az da çox istəyirəm. Onda bir xanım qüruru var... onda bir Azərbay-can xanımının dəyaneti, dözümü var... onda ailəyə olan azad və bugünlə səs-leşən, amma mentalitetləri tapdalama-yan çox geniş bir yanaşma, hətta mən deyərdim gözəl bir aura var. Bu hər kəsde yoxdu, bunu hər kəs özündə for-malaşdırıbilmir. Amma Flora Xəlilzadə özü öz üzərində işləyə-isləyə həm də ətrafindakıları buna vadar edir. Onun əvvələsindəkilər onunla yanaşı durmaq üçün öz üzərlərində işləyirler. Bax, bö-yüklük budur! Bax, öyrətmək üsulu burdan keçir!..

Bəli, 1955-ci ildə Urudda doğulan Flora Xəlilzadə indi ömrünün 60-cı ilini Bakıda xəyalindəki Urudla, ətrafindakı doğmalarla qeyd edir. Mən bu qənaət-dəyəm ki, bacımin ad gündündən bir-iki gün sonra işiq üzü görən bu yazı gecik-miş təbrik sayıla bilər. Amma bir şey var ki, mən ona ünvanladığım bu beş-üç cümləni onun tanıdığı ürəyin diqtəsi ile yazıram və əminəm ki, ürəyimin sö-zünü və səsini bacım qəbul edəcək. Çünkü bu söz və bu səs ona indi dayan-dığı ucalığın fonunda Urudda 100 yaşı qeyd etmək istəyini çatdırır, arzusunu ifadə edir. Əminəm ki, Flora Xəlilzadə-nin sözlərindən tutub gəzdiyim, gördü-yüm Urudda onunla yanaşı addımlayan doğmalardan biri də mən olacam. Ad günün mübarək, Bacım!

... Və bir də sənin oğlun Bəhruba-yazlığından məktubdakı yolu birlikdə ke-cəcəyik:

**Ümidim də, pənahım da bilirsən,
Yurdum boyda cılıklənmiş şüşədi.
Qəlbdən gələn ahımı da bilirsən,
O ellərə gedən yolum Şuşadı!**

Əbülfət MƏDƏTOĞLU